

# Ağdamlıların ən böyük arzusu yurd-yuvalarına qayıtmadır

***Ulu Öndər: "Ermənilər Ağdamın insanların nə qədər dəyanətli, nə qədər cəsarətli olduğunu da yaxşı bilirdilər"***

**16 MİLLİ QƏHRƏMANI, 6 MİNƏDƏK ŞƏHİDİ OLAN DÖYÜŞKƏN  
BİR RAYONUN İŞGALİ TARİXİN ACI İRONİYASIDIR**



Mənim qənaətim belədir ki, güclü millət deyil, güclü dövlət həmişə müharibələrin qalibi olur. Bunu biz Qarabağ mühəribəsinin ilk dövrlərində, ermənilərlə gərgin döyüşlərde tam olaraq hiss etdik. Ermənilərdən döyüş ruhu dəfələrlə yüksək olan, casarətləri ve ığidlikləri ilə düşmənə qan udduran oğul ve qızlarımız döyüş meydandaında canlarını feda edirdiler. Ancaq Qarabağın işgalı ondan qaynaqlandı ki, o dövrde yenice müstəqillik qazanmış Azərbaycan dövləti Rusyanın himaye etdiyi Ermenistana döyüşlərde uduzdu. Prezident İlham Əliyevin dediyi kimi, biz müharibəni deyil, döyüşü uduzmusquq. Müharibəni udmağımıza isə çox az qalıbdır.

Bu da bir faktdır ki, əgər Qarabağ müharibəsi olmasaydı və biz müstəqil dövlət olaraq müharibəyə celb edilməsəydik, nəinki MDB məkanının, həttə Avropanın ən inkişaf etmiş və zəngin olksı ola bilərdik. Xüsusən çox məhsuldar torpağı və işgüzar insanları olan Qarabağın ermənilər tərəfindən işgalı bu gün ölkəmizin inkişafı üçün bir maddi buxova çevrilib. Ən məhsuldar və zəngin topaqlarımızın işgal edilməsi, bir milyondan artıq məcburi köçkünen olması və onların sosial-iqtisadi təminatlarının dövlət tərəfindən tənzimlənməsi Azərbaycanın inkişafını əngelləmək istəyən xarici qüvvələrin məkrili planlarından biri idi. Əgər müharibə olmasayındı indi Ağdam şəhəri Azərbaycanın iqtisadi paytaxtı olacaqdı. Çünkü hələ sovet dövrünün qılıq və liberal iqtisadiyyata qapalı dövründə Ağdamda hər kəs ehtiyacı olan zəruri malları tapa bilirdi. Bu, bir xüsusi bacarıq və işgüzarlıq nümunəsi idi.

Mən bu yazımı ona görə bu məqamlarla başladım ki, Ağdam kimi döyüşkən bir rayonun ermənilər tərəfindən işgalini mehz o dövrün hakimiyətdaxili böhranı nəticəsində dövlətin gücsüz hala getirilməsindən qaynaqlandı.

Dünen Azərbaycanın dilbər guşelerindən olan Ağdam rayonunun Ermənistən tərəfindən işgalindən 22 il ötdü. 1993-cü il iyulun 23-də Ağdam rayonunun 1094 kvadratkilometrlik ərazisinin 882 kvadratkilometri erməni silahlı qüvvələri tərəfindən zəbt edildi. İşgal nəticəsində 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılıb məhv edildi. Erməni terrorçular Ağdamın işgalı zamanı ağır hərbi cinayətlər törətdilər.

Ağdam Qarabağ mühəribəsində ən çox şəhid verən rayondur. Ermənilərlə döyüşlərde 6 minə yaxın rayon sakini şəhid olub. Onlardan 16-sı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Rayonun 160 min nəfər əhalisindən 128 mini ev-eşiyindən didərgin düşüb. Onlar ölkənin 62 şəhər və rayonunda məskunlaşışlar. İşgal nəticəsində rayona 3 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Ağdamın işgalini güclü iqtisadiyyatı, zəngin mədəni irsi olan bir bölgənin itirilməsi ilə nəticələndi.

1996-ci ildə ümummilli lider Heydər Əliyev Ağdam ictimaiyyəti ilə görüşündə rayonun işgalinə belə münəsibet bildirmişdi: "Ağdam şəhəri heç vaxt işgal oluna bilmezdi. 1988-ci ildən Ermənistən tərəfindən Azərbaycana qarşı başlanan təcavüz - ilk atışmalar, ilk qışılçım, təcavüzün ilk addımları məhz Ağdamaya təref yönəldilmişdi. Bu da təbiiidir, cünti Dağlıq Qarabağa gedən yolların hamisi Ağdamdan keçir. Eyni zamanda, Dağlıq Qarabağda yaşayan ermənilər Ağdamın ne olduğunu yaxşı bilirdilər. Ağdamın tarixini də, keçmişini də, Ağdamın insanların nə qədər dəyanətli, nə qədər cəsərtli olduğunu da yaxşı bilirdilər. Strateji nöqtəyi-nəzərdən isə Ermənistən təcavüzünün qarşısının alınma-

sı üçün Ağdam, şübhəsiz ki, çox əhəmiyyətli bir nöqtə idi. Ağdam qorunmalı idi, Ağdam saxlanılmalı idi, Ağdam müdafiə olunmalı idi. Ağdamın işğalı yolverilməz idi. 1992-ci ilin sentyabrında Abdal-Gülablı kəndinin işğal olunması, ondan sonra da rayonun digər kəndlərinə hücumlar, Ağdamaya qarşı yönəldilmiş təcavüzkar planlar, nehayət, Ağdam şəhərinin işgalinə gətirib çıxardı!"

O dövrə mehz Ümummilli Liderin səyləri nəticəsində rayonun tamamilə işğalına yol verilmədi. Dağıdılmış kommunikasiyalar bərpə edildi, həyat üçün zəruri şərait yaradıldı. İdarə, müəssisə və təsərrüfatların fəaliyyəti bərpə edildi, iqtisadiyyat dirçəldi, digər yerlərdə məskunlaşmış ağdamlıların rayonla hərətəfli əlaqəsi yaradıldı. Ərazisinin üçdə ikisi itirilsə də Ağdam rayon kimi yaşadı, ağdamlılar isə qurub-yaratmaq ənənələrini davam etdirdilər.

Ağdamlı məcburi köçkünlərin sosial durumu, mənzil şəraitinin yaxşılaşdırılması Ulu Öndərin daim diqqət mərkəzində saxladığı məsələ olub. Bu məqsədlə təkcə 2001-2002-ci illər ərzində imzalanan üç Fərmanə əsasən, qaçqın və məcburi köçkünlərin sosial-məsiş vəziyyətinin yaxşılaşdırılması və onların məskunlaşma, məşəllüllük problemlərini həll etmək üçün Azərbaycan Respublikası Dövlət Neft Fondundan 359 milyon manat vəsatı ayrılib və bunun müqabilində 18 qəsəbə salınıb, 6076 mənzil tikilib, yüzlərle zəruri infrastruktur obyektləri inşa edilib, beş mindən artıq ailəyə birdəfəlik yardımçılar olunub. Ulu öndər Heydər Əliyevin 2001-ci ilin sentyabr ayında imzaladığı Fərmandan ağdamlı məcburi köçkünlərə də böyük pay düşdü və bu ərazidə 4 yəni qəsəbə salındı. Quzanlı, Xındırıstan, Ayaq Qərvənd və Ergi ərazilərində inşa edilən 500 mənzilik qəsəbələr ağdamlılara dövlət tərəfindən göstərilən qayığın təzahürü idi. Qeyd olunan yaşayış məntəqələrində hər cür communal xidmətlər təşkil edilib, orta məktəblər, tibb məntəqələri, uşaq bağçaları və digər zəruri infrastuktur obyektləri tikilib.

Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev 2004-cü il fevral ayının 4-də Ağdamda yeni qəsəbələrin salınması ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Bərdə və Ağcabədi rayonlarındakı çadır düşərgələrində və yüksək vagonlarında müvəqqəti yerləşdirilən 3860 ailə üçün Ağdam, Goranboy ve Ağcabədi rayonlarının ərazisində yeni qəsəbələr salınıb, onlara maliyyə yardımı və torpaq sahəsi ayrılaraq məşəllüllükələr təmin edilib.

Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Ağdamda göstərilən qayığın hüdudlarını xeyli genişləndirib. Dövlətimizin başçısının bu rayona hər gəlişi quruculuq işlərinə yeni miqyas və dinamizm gətirir. Hazırda rayonun inzibati mərkəzi olan Quzanlı qəsəbəsində və ətraf kəndlərdə böyük abadlıq-quruculuq işləri gedir. Cəbhəyanı kəndlər davamlı təbii qazla, enerji ilə təmin edilməklə rayon əhalisinin sosial-məsiş firavənliyi tam təmin edilib.

Bu gün torpaqlarından məcburi şəkildə qovulmuş ağdamlıların böyük arzusu öz doğma yurd-yuvalarına qayıtmadır ki, Prezident İlham Əliyev bu yöndə qətiyyətli siyaset yürüdür. Ağdam ictimaiyyəti ölkə başçısının siyasi kursunu birmənəli olaraq dəstəkləyir. Hər bir ağdamlı əmindi ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə gündən-günə qüdrətlənən ölkəmizin üçrəngli bayrağı yaxın zamanlarda işğal olunmuş Azərbaycan torpaqlarında, o cümlədən Ağdam şəhərində dağalanacaqdır.

**Elçin Zaman, "iki sahil"**